

**Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Rusiya
Federasiyası Daxili İşlər Nazirliyi arasında sərhədyanı regionların
daxili işlər orqanlarının əməkdaşlığı haqqında**

Saziş

Bundan sonra Tərəflər adlandırılan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Rusiya Federasiyası Daxili İşlər Nazirliyi,

gələcəkdə qarşılıqlı anlaşmanın və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi, peşəkar əlaqələrin genişləndirilməsi maraqlarını rəhbər tutaraq,

Azərbaycan Respublikası və Rusiya Federasiyası sərhədyanı regionları daxili işlər orqanlarının qarşılıqlı əlaqələrinin effektivliyinin yüksəldilməsinin zəruriliyindən çıxış edərək,

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Rusiya Federasiyası Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında 1996-cı il 19 aprel tarixli Sazişin, Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyanın və buna dair 1997-ci il 28 mart tarixli Protokolun müddəalarını nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1.

1. Bu Sazişdə sərhədyanı regionların daxili işlər orqanları adı altında aşağıdakılar nəzərdə tutulur:

a) Rusiya Federasiyasında – Rusiya DİN-in Şimali Qafqaz üzrə İdarəsi; Dağıstan Respublikası Daxili İşlər Nazirliyi; Şimali Qafqaz, Cənub-Şərq və Privoljsk Nəqliyyatda daxili işlər idarəsi; Rusiya DİN-in nəzdində mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə Şimali Qafqaz və Cənub Regional idarəsi;

b) Azərbaycan Respublikasında – Balakən, Qax, Qəbələ, Qusar, Zaqatala, Oğuz, Xaçmaz, Şəki rayon polis şöbələri və DİN-in Nəqliyyatda Baş polis idarəsi.

2. Tərəflər öz sərhədyanı regionları daxili işlər orqanlarının siyahısında olan dəyişikliklər haqqında bir-birini yazılı surətdə dərhal məlumatlandırırlar.

Maddə 2

Sərhədyanı regionların daxili işlər orqanları bu Sazişin müddəaları və səlahiyyətləri daxilində hərəkət edərək, öz dövlətlərinin milli qanunvericiliyinə və beynəlxalq müqavilələrə riayət etməklə, bir-biri ilə bilavasitə əməkdaşlıq edəcəklər.

Maddə 3

Sərhədyanı regionların daxili işlər orqanları əməliyyat-axtarış, kriminalistika və digər, o cümlədən aşağıdakı sahələrə dair informasiya mübadiləsini həyata keçirirlər:

həmsərhəd dövlətin vətəndaşları olan və bu dövlətin sərhədyanı regionu ərazisində daimi yaşayan şəxslər tərəfindən törədilən inzibati və cinayət hüquqpozmaları haqqında (əgər işin halları təcili məlumat verilməsi zərurəti yaratmırsa, üç sutkadan gec olmayaraq);

axtarışda olan, o cümlədən itkin düşən şəxslər haqqında, onların həmsərhəd dövlətin sərhədyanı regionu ərazisində olduqları və ya ola biləcəkləri ehtimalı olduqda (təxirə salmadan);

axtarışda olan oğurlanmış əmlak, həmçinin silah, partlayıcı maddələr, mədəni sərvətlər və avtonəqliyyatın həmsərhəd dövlətin sərhədyanı regionu ərazisində olduğu və ya ola biləcəyi ehtimalı olduqda (təxirə salmadan);

həmsərhəd dövlətin sərhədyanı regionu ərazisində cinayət törətmiş və ya törətmək niyyətində olan şəxslər haqqında (vətəndaşlığından asılı olmayaraq və təxirə salmadan);

sərhədyanı regionlarda, o cümlədən dəmiryolu, hava və su nəqliyyatında fəaliyyət göstərən cinayətkar qruplar haqqında, həmçinin cinayətkar qəsdlərin obyektinə aid olan informasiyalar;

narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı ilə məşğul olan şəxslər haqqında;

həmsərhəd dövlətin sərhədyanı regionuna aid olması əsaslarının mövcudluğu təqdirdə özləri haqda məlumat verə bilməyən şəxslər, tanınmamış meyitlər haqqında.

2. Bu maddənin 1-ci bəndində göstərilən informasiya mübadiləsi sorğular əsasında həyata keçiriləcəkdir. Həmsərhəd dövlətin sərhədyanı regionu daxili işlər orqanının mənafeyi baxımından marağı ehtimal olunarsa, informasiya sorğusuz təqdim oluna bilər.

3. İnformasiyanın sərhədyanı regionun daxili işlər orqanlarına göndərilməsi, onun qanunvericilikdə müəyyən edilən qaydada öz dövlətinin müvafiq orqanına bildirməkdən azad etmir.

Maddə 4

Sərhədyanı regionların daxili işlər orqanları müvafiq sorğular əsasında bu Sazişin 2 və 3-cü maddələrinin müddəalarına riayət etməklə bir-birinə zəruri yardım, o cümlədən sorğu edilən orqanın razılığı əsasında öz əməkdaşlarını məsləhətləşmək üçün göndərmək yolu ilə qarşılıqlı surətdə həyata keçirirlər.

Maddə 5

1. Yardım göstərmə haqqında sorğular və onlara cavab yazılı şəkildə göndərilir. Təxirəsalınmaz hallarda sorğular, sonradan dərhal yazılı formada və yaxud mətnin texniki vasitələrlə ötürülmə yolu ilə təsdiq edilməklə, şifahi şəkildə verilə bilər.

2. Yardım göstərmə haqqında sorğu lazımi şəkildə tərtib edilməli və aşağıdakı rekvizitləri olmalıdır:

sorğunu göndərən sərhədyanı regionun daxili işlər orqanının adı və sorğu edilən sərhədyanı regionun daxili işlər orqanının adı;

işin mahiyyətinin izahı;

sorğunun məqsədinin və əsasının göstərilməsi;

sorğu edilən yardımın məzmunu;

sorğunun icrasına tələb olunan müddət;

müvafiq hüquqi-normativ sənədlər daxil edilməklə, sorğunun icrası üçün faydalı ola biləcək hər hansı başqa informasiya.

3. Zəruri hallarda sorğuya onun icrası üçün vacib olan, müvafiq qaydada tərtib edilmiş sənədlər əlavə olunur.

4. Sorğu sərhədyanı regionun daxili işlər orqanının rəhbəri, yaxud rəhbərin müavini tərəfindən imzalanmalı və həmin orqanın möhürü ilə təsdiq edilməlidir.

Maddə 6

1. Sorğunun icrasının sorğu edilən sərhədyanı regionun daxili işlər orqanının dövlətinin mənafeyinə ziyan gətirəcəyi, yaxud beynəlxalq öhdəliklərinə və qanunvericiliyinə zidd olacağı ehtimalı olduğu təqdirdə sorğunun icrasından imtina edilir.

2. Sorğunun icrasından imtina haqqında qərar qəbul edildikdə, səbəbləri göstərilməklə sorğu edən sərhədyanı regionun daxili işlər orqanına bu barədə yazılı qaydada bildirilir.

Maddə 7

Sərhədyanı regionların daxili işlər orqanları cinayətkarlığın qarşısının alınması və onunla mübarizə, həmçinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsini həyata keçirirlər.

Maddə 8

Sərhədyanı regionların daxili işlər orqanları zəruri hallarda öz Tərəflərinin mərkəzi xidmətlərinin razılığı ilə cinayətlərin qarşısının alınması, aşkar edilməsi, aradan qaldırılması və açılmasında, hər şeydən əvvəl aşağıdakı sahələr üzrə əlaqəni əməliyyatlar həyata keçirə bilər, ələlxüsüs:

şəxsiyyətin həyatına, sağlamlığına, ləyaqətinə, azadlığına, həmçinin mülkiyyətinə qarşı qəsdlər;

terror aktları;

silah, döyüş sursatları, partlayıcı və zəhərləyici maddələrin, həmçinin radioaktiv materialların qanunsuz dövriyyəsi;

mütəşəkkil cinayətkarlıq və korrupsiya;

narkotik vasitələr və psixotrop maddələr, həmçinin onların hazırlanması prosesində istifadə olunan maddələrin qanunsuz dövriyyəsi və istehsalı;

iqtisadiyyat, həmçinin qeyri-qanuni fəaliyyətdən əldə edilmiş gəlirlərin ləqallaşdırılması sahəsində qəsdlər;

saxta pul nişanlarının, sənədlərin, qiymətli kağızların və nağdsız ödəmə vasitələrinin hazırlanması və satışı;

tarixi və mədəni sərvətlərə qəsdlər;

nəqliyyatda cinayətlər;

ekologiya sahəsində cinayətlər.

Maddə 9

1. Sərhədyanı regionların daxili işlər orqanları fəvqəladə vəziyyətlər, xüsusilə təbii və texnogen xarakterli fəlakətlərə, yanğınlara, epidemiya və epizootiyalara səbəb olan qəzalar əmələ gəldikdə, xüsusi ictimai təhlükəli şəxslər həbs yerlərindən qaçdıqda, öz səlahiyyətləri daxilində əlaqəli tədbirlər təşkil edir, o cümlədən onların hər biri öz dövlətləri ərazisində:

fəlakətin baş verdiyi rayonların dövrəyə alınmasını və mühafizəsini, sipərlərin, nəzarət-buraxılış məntəqələrinin və səyyar milis (polis) dəstələrinin qoyulmasını;

kütləvi iğtişas hallarının qarşısının alınmasını təmin edirlər.

2. Sərhədyanı regionların daxili işlər orqanları zəruri hallarda fəvqaladə vəziyyətlərin yaranmasının təsadüf ediləcəyi ilə əlaqəli tədbir planlarını işləyib hazırlayırlar.

3. Fəvqaladə vəziyyət yaranacağı hallarda qarşılıqlı əlaqələrin effektivliyinin yüksəldilməsi məqsədi ilə, sərhədyanı regionların daxili işlər orqanları öz dövlətlərinin müvafiq orqanları ilə razılaşdırılmış əlaqəli hərəkətlərin işlənilib-hazırlanması üzrə praktiki təlimlər keçirə bilərlər (zərurət olduqda – digər marağı olan orqanlarla birgə).

Maddə 10

Operativ informasiya mübadiləsi məqsədi ilə sərhədyanı regionların daxili işlər orqanları bir-birləri ilə birbaşa əlaqə yarada bilərlər.

Maddə 11

1. Bu Sazişə müvafiq olaraq əməkdaşlığın təmin edilməsi üçün sərhədyanı regionların daxili işlər orqanları, həmsədrləri sərhədyanı regionun daxili işlər orqanının rəhbərinin müavini vəzifəsi səviyyəsindən aşağı olmayan şəxslər təyin olunmaqla, bərabərlik əsasında əlaqələndirmə qrupları yaradırlar.

2. Əlaqələndirmə qruplarının iclasları növbə ilə sərhədyanı regionların hər birində, altı ayda bir dəfədən az olmayaraq keçirilir. Bu əlaqələndirmə qruplarının iclaslarında sədrliyi qəbul edən sərhədyanı regionun daxili işlər orqanının təyin etdiyi həmsədrlər həyata keçirirlər.

3. Əlaqələndirmə qruplarının qərarları tövsiyə xarakteri daşıyır.

4. Əlaqələndirmə qruplarının, məsələlərin işlənilib müzakirə edilməsi və qərarlar hazırlanması məqsədi ilə ekspert görüşləri keçirilə bilər.

Maddə 12

Tərəflər, başqa qayda müəyyən edilmədikdə, bu Sazişin həyata keçirilməsi üçün tələb olunan xərcləri öz üzərinə götürürlər.

Maddə 13

Bu Sazişin müddələrinin həyata keçirilməsi məqsədi ilə sərhədyanı regionların daxili işlər orqanları öz səlahiyyətləri çərçivəsində, milli qanunvericiliyə, həmçinin öz dövlətlərinin beynəlxalq müqavilələrinə riayət etməklə, müəyyən edilmiş qarşılıqlı əlaqələr barədə əlavə protokollar imzalaya bilərlər.

Maddə 14

Bu Sazişin müddələrinin tətbiqi və təfsiri ilə əlaqədar yarana biləcək mübahisəli məsələlər Tərəflərin nümayəndələri arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll olunur.

Maddə 15

Həmin Saziş, onun qüvvəyə minməsi üçün tələb olunan müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsini təsdiq edən sonuncu bildirişin tarixindən qüvvəyə minir və Tərəflərdən hər hansı birinin onun fəaliyyətinin dayandırılması barədə digər Tərəfin yazılı məlumatını aldığı gündən altı ay keçənədək qüvvədə qalır.

Saziş Bakı şəhərində 04 fevral 2000-ci il tarixdə hər biri Azərbaycan və rus dillərində eyni qüvvəyə malik olan iki nüsxədə imzalanmışdır.

**Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən
R.USUBOV**

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən V.RUŞAYLO

**Azərbaycan Respublikasının Qanunvericilik toplusu.- 2000.- 31 iyul, № 7.- S.
2960-2964.**